

"Elmi-tədqiqat ili" çərçivəsində UNEC-də keçiriləcək beynəlxalq, respublika, universitet və fakültə səviyyəli elmi tədbirlərin siyahısı

<i>№</i>	<i>Adı</i>	<i>Statusu</i>	<i>Keçirilmə tarixi</i>	<i>Məkan</i>	<i>Təşkilatçı və icraçılar</i>
1.	Elmi tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu elmi nəşrlərdə dərc olunması mexanizmi	Təlim	Yanvar	UNEC (I korpus)	Elm şöbəsi
2.	“KOS subyektlərinin maliyyə savadlılığının artırılması ” üzrə Starteji Yol Xəritəsinin Tədbirlər Planının 2.2.2.3.bəndinə uyğun olaraq” Elektron Bankçılıq	Dəyirmi masa	Yanvar	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Maliyyə və maliyyə institutları” kafedrası; Elm şöbəsi
3.	“Elmdə qadınlar” beynəlxalq gününə həsr olunmuş “Elm dünyasında qadınlar:yeni çağırışlar və imkanlar”	Elmi-praktik konfrans	Fevral	UNEC (I korpus)	Elm şöbəsi
4.	UNEC-in tədqiqatları ictimai müzakirələrdə	Elm festivalı	Fevral	UNEC I,II,IV korpuslar	Elm şöbəsi, Beynəlxalq iqtisadiyyat məktəbi, Rus iqtisad məktəbi, Türk dünyası işlətmə, Tələbə elmi cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu və UNEC-in digər struktur bölmələri
5.	Milli iqtisadiyyatın müasir problemləri	Gənc tədqiqatçıların elmi seminarı	Fevral	UNEC (I korpus)	Doktorantura şöbəsi; Gənc Alimlər Şurası
6.	Проблемы развития цифрового маркетинга («Digital Marketing») в Азербайджане	Elmi-seminar	Fevral	UNEC (II korpus)	Rus-iqtisad məktəbi; “İqtisadiyyat” kafedrası

7.	İqtisadiyyatın artım problemləri	Dəyirmi masa	Fevral	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası
8.	Rəqəmsal iqtisadiyyat və maliyyə kibertexnologiyası	Elmi-praktiki seminar	Fevral	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi; “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrası; “İnformatika” kafedrası
9.	Azərbaycan tarixinin aktual problemləri	Elmi seminar	Fevral	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi “Humanitar fənlər” kafedrası
10.	Azərbaycan qlobal iqtisadi sistemdə: müasir çağırışlar və yeni institutların inkişafı	Dəyirmi masa	Fevral	UNEC (I korpus)	“Beynəlxalq iqtisadiyyat məktəbi” “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)”
11.	Müasir kitabxana və informasiya texnologiyası	Elmi seminar	Fevral	UNEC (I korpus)	Elektron İdarəetmə Mərkəzi; Əsaslı kitabxana
12.	Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı	Təlim	Fevral	UNEC (I korpus)	Elm şöbəsi
13.	Вопрос членства Азербайджанской Республики в ВТО	Elmi-metodiki seminar	Fevral	UNEC (II korpus)	Rus-iqtisad məktəbi; “İqtisadiyyat” kafedrası
14.	Yeni geoiqtisadi durumda Azərbaycan Türkiyə münasibətləri: reallıqlar və perspektivlər	Elmi-praktiki seminar	Mart	UNEC (IV korpus)	Türk dünyası işlətmə” fakültəsi; “İqtisadiyyat” fakültəsi
15.	İnsan resurslarının idarə olunması: problemlər və inkişaf istiqamətləri	Elmi-praktiki seminar	Mart	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “Əməyin iqtisadiyyatı” kafedrası
16.	Tədrisin nəticələrinin qiymətləndirilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsində rolu	Seminar	Mart	UNEC (I korpus)	İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
17.	Azərbaycanın müasir maliyyə sistemi	Dəyirmi masa	Mart	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi, “Maliyyə və maliyyə institutları” kafedrası
18.	Müasir idarəetmə elminin problemləri	Dəyirmi masa	Mart	UNEC (IV korpus)	“Biznes və menecment” fakültəsi; “Türk Dünyası İşlətmə” fakültəsi; “UNEC Biznes Məktəbi”
19.	Dissertasiya qaydalarına tələblər, əsas elmi nəticələrin nəşri, plagiat faktı, tətbiqi qaydaları, müzakirə və	Təlim	Mart	UNEC (I korpus)	Elm şöbəsi, Doktorantura şöbəsi

	müdafiəsi				
20.	Maliyyə bazarlarında peşəkar vasitəçilərin rolunun artırılması istiqamətləri	Elmi-praktik seminar	Mart	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Maliyyə və maliyyə institutları” kafedrası
21.	Novruz müəhazirələri-iqtisadiyyat və mədəniyyətin qarşılıqlı vəhdəti:global çağırışlar və yeni imkanlar	Elmi-metodik müəhazirə	Mart	UNEC (I korpus)	Elm şöbəsi
22.	Xarici dillərin tədrisi problemləri	Elmi seminar	Aprel	UNEC (IV korpus)	“Türk dünyası işlətmə” fakültəsi; “Biznes və menecment” fakültəsi
23.	Müasir dövrdə iqtisadi təhsilin aktual problemləri	Elmi-praktik konfrans	Mart	UNEC (II korpus)	Rus-iqtisad məktəbi; “İqtisadiyyat” kafedrası
24.	Проблемы улучшения бизнес среды в Азербайджане	Elmiseminar	Mart	UNEC (II korpus)	Rus-iqtisad məktəbi; “İqtisadiyyat” kafedrası
25.	Ali təhsilin keyfiyyət göstəricilərinin qarşılıqlı asılıqlarının qiymətləndirilməsi	Elmi-metodiki seminar	Aprel	UNEC (I korpus)	İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
26.	Azərbaycanın makroiqtisadi inkişafı və onun dayanıqlılığının təmin edilməsi istiqamətləri	Elmi seminar	Aprel	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası
27.	İnformasiya resurslarından istifadə problemləri	Elmi-praktiki konfrans	Aprel	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi; “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrası
28.	Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu	Elmi seminar	Aprel	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Mühasibat uçotu və audit” kafedrası
29.	Elm və təhsilin ölkənin sosial-iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi	Elmi-metodiki seminar	Aprel	UNEC (I korpus)	İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu; Elm şöbəsi
30.	Beynəlxalq Sosial Elmlərdə Yeni Trendlər	Elmi seminar	Aprel	UNEC	Gənc Alimlər Şurası
31.	Роль внешнеэкономической деятельности в модернизации экономики Азербайджана	Elmi-praktik seminar	Aprel	UNEC (II korpus)	Rus-iqtisad məktəbi; “İqtisadiyyat” kafedrası
32.	Respublikada tekstil və qida sənayesinin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri	II Respublika konfransı	Aprel	UNEC (II korpus)	UNEC

33.	Uluslararası Türk dünyası Genc Araştırmacılar Sempozyumu	Sempozyum	Aprel	UNEC (IV korpus)	“Türk dünyası işletmə” fakültəsi; “İqtisadiyyat və işletmə” kafedrası
34.	Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş	Konfrans	Aprel	UNEC (I korpus)	İnzibati və təşkilati məsələlər üzrə prorektor
35.	Ekonometrika elminin aktual problemləri	Dəyirmi masa	May	UNEC (I korpus)	“Statistika və ekonometrika” kafedrası; İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
36.	Sosial Elmlərdə Tədqiqat Metodları	Elmi-metodiki seminar	May	UNEC	Gənc Alimlər Şurası
37.	Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına sistemli baxış	Elmi-praktiki seminar	May	UNEC (I korpus)	İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
38.	Ali təhsilin maliyyələşdirilməsi problemləri	Elmi-konfrans	May	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Maliyyə və maliyyə institutları” kafedrası
39.	Azərbaycanda auditor kadr hazırlığı: problem və perspektivlər	Dəyirmi masa	May	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Mühasibat uçotu və audit” kafedrası
40.	Qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması	Dəyirmi masa	May	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “Müəssisənin iqtisadiyyatı” kafedrası.
41.	Azərbaycanda istehsal olunan qida məhsullarının texnologiyası və təhlükəsizlik prinsiplərinin araşdırılması	Dəyirmi masa	May	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi; “Qida məhsullarının texnologiyası” kafedrası
42.	İqtisadi nəzəriyyənin aktual problemləri	Elmi-praktiki seminar	May	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “İqtisadi nəzəriyyə” kafedrası; “Maliyyə və mühasibat” fakültəsi; “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası
43.	Azərbaycanda reklam menecmentinin inkişaf istiqamətləri	Elmi-praktik seminar	May	UNEC (IV korpus)	“Biznes və menecment” fakültəsi; “Menecment” kafedrası
44.	Azərbaycanın dayanıqlı inkişafı: problemlər və perspektivlər	Dəyirmi masa	May	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “Sosial sferanın iqtisadiyyatı” kafedrası

45.	İqtisad elminin müasir problemləri (doktorantlar və gənc tədqiqatçılar üçün)	Respublika konfransı	May	UNEC	UNEC Zaqatala filialı Doktorantura şöbəsi Gənc Alimlər Şurası
46.	Kiçik və orta sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolu	Elmi-praktik seminar	İyun	UNEC (I korpus)	İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
47.	Beynəlxalq iqtisadiyyatın aktual problemləri	Elmi-praktiki seminar	İyun	UNEC (II korpus)	“Ticarət və gömrük işinin təşkili” kafedrası; “Beynəlxalq iqtisadiyyat” kafedrası, ”Beynəlxalq İqtisadiyyat Məktəbi”
48.	Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğunluğu	Elmi seminar	İyun	UNEC (IV korpus)	“Biznes və menecment” fakültəsi; “Azərbaycan dili” kafedrası
49.	Корпоративный сектор Азербайджана в условиях глобализации	Elmi-praktik seminar	İyun	UNEC (II korpus)	“Rus-iqtisad məktəbi” fakültəsi; “İqtisadiyyat” kafedrası
50.	Xarici dilin tədrisi metodikası və metodologiyası	Elmi-metodiki seminar	İyun	UNEC (II korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Biznes və menecment” fakültəsi; “Xarici dillər” kafedrası; “Rus dili” kafedrası
51.	Tədqiqat universitetinə keçid: çağırışlar və imkanlar	Dəyirmi masa	İyun	UNEC (I korpus)	Elm şöbəsi, Elektron İdarəetmə Mərkəzi, Kitabxana, Doktorantura Dissertasiya seminar rəhbəri Beynəlxalq magistratura və doktorantura Texnologiya Transfer Mərkəzi
52.	Riyaziyyat və fizika elminin aktual problemləri	Elmi-metodiki seminar	İyun	UNEC (IV korpus)	“Biznes və menecment” fakültəsi; “Texnologiya və dizayn” fakültəsi; “Riyaziyyat” kafedrası; “Fizika-kimya” kafedrası
53.	Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər	Elmi-praktiki seminar	İyun	UNEC (IV korpus)	“Biznes və menecment” fakültəsi; “Ticarət və gömrük işinin təşkili” kafedrası

54.	Statistikanın müasir problemləri:nəzəriyyə və praktika	Dəyirmi masa	İyun	UNEC (I korpus)	AR Dövlət Statistika Komitəsi “Statistika və ekonometrika” kafedrası
55.	Bilik iqtisadiyyatı və Azərbaycanda onun inkişaf perspektivləri	Elmi-praktiki konfrans	İyun	UNEC (I korpus)	Elm şöbəsi
56.	Humanitar elmlərin fəlsəfi problemləri	Elmi-metodiki seminar	Sentyabr	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi “Humanitar fənnlər” kafedrası
57.	Azərbaycan turizmi:inkişaf meylləri və perspektivlər	Dəyirmi masa	Sentyabr	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “Sosial sferanın iqtisadiyyatı”kafedrası
58.	Beynəlxalq biznes və gömrük tənzimlənməsi: problemlər və perspektivlər	Dəyirmi masa	Sentyabr	UNEC (II korpus)	“Biznes və menecment” fakültəsi; “Ticarət və gömrük işinin təşkili” kafedrası
59.	Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi	Elmi konfrans	Oktyabr	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “Beynəlxalq münasibətlər” kafedrası
60.	Davamlı iqtisadi inkişafın məqsəd və vəzifələri	Elmi-praktiki seminar	Oktyabr	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “İqtisadiyyatın tənzimlənməsi” kafedrası; “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrası
61.	Ali təhsil və elmin müasir problemləri	Elmi-metodik seminar	Oktyabr	UNEC (I korpus)	“İqtisadiyyat” fakültəsi; “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrası; İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
62.	Uluslararası Türk dünyası Stratejik və Sosial Araşdırmalar Kongresi	Kongres	Oktyabr	UNEC (IV korpus)	“Türk dünyası işlətmə” fakültəsi; “İqtisadiyyat və işlətmə” kafedrası
63.	İnformasiya cəmiyyətinin qurulmasında texnoparkların yeri və rolu	Elmi-praktiki seminar	Oktyabr	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi; “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrası
64.	İqtisad elminin müasir problemləri	Elmi konfrans	Oktyabr	UNEC	Beynəlxalq magistratura və

	(magistrlər üçün)			(IV korpus)	doktorontura mərkəzi
65.	Ekologiya: təbiət və cəmiyyət problemləri	Elmi seminar	Oktyabr	UNEC (II korpus)	“İqtisadiyyat” fakültəsi; “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrası
66.	Gənc Alimlərin Beynəlxalq Strateji və Sosial Tədqiqatlar	Elmi seminar	Oktyabr	UNEC (IV korpus)	Gənc Alimlər Şurası
67.	UNEC-də “Elm aylığı”	Elmi tədbirlər	Oktyabr- noyabr	UNEC (I korpus)	Elm və İnnovasiyalar Mərkəzi; İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu; Elm şöbəsi
68.	Qida təhlükəsizliyi və qida məhsullarının texnologiyası	Elmi-praktik seminar	Noyabr	UNEC (II korpus)	“Texnologiya və dizayn” fakültəsi, “Qida məhsullarının texnologiyası” kafedrası
69.	Postneft dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf konsepsiyası (strateji yol xəritəsi)	Elmi-seminar	Noyabr	UNEC (I korpus)	“Maliyyə və mühasibat” fakültəsi; “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası
70.	Azərbaycan iqtisadiyyatında struktur dəyişiklər: çağırışlar və real imkanlar	Tələbə konfransı	Noyabr	UNEC (I korpus)	Tələbə işləri üzrə prorektor, TEC
71.	Azərbaycanda turizm xidmətlərinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması	Elmi-praktiki seminar	Noyabr	UNEC (II korpus)	“Standartlaşdırma İnstitutu” “Əmtəəşünaslıq” fakültəsi; “Standartlaşdırma və sertifikasiya” kafedrası
72.	Keyfiyyətə nəzarət: məqsəd və hədəflər	Dəyirmi masa	Dekabr	UNEC (II korpus)	Əmtəəşünaslıq fakültəsi; “Standartlaşdırma və sertifikasiya” kafedrası
73.	I UNEC iqtisadi forumu	Beynəlxalq konfrans	Dekabr	UNEC (I korpus)	UNEC, Zigen (Almaniya), Mompelye (Fransa), G.V.Plexanov adına Rusiya İqtisad Universiteti
74.	Statistik Məlumatların Analizi və SPSS proqramı (Statistical Package for the Social Sciences)	Elmi-metodiki seminar	Dekabr	UNEC (IV korpus)	Gənc Alimlər Şurası
75.	“Elmi tədqiqat ili”nə həsr olunmuş yekun konfrans	Elmi konfrans	Dekabr	UNEC (I korpus)	Elm şöbəsi

Hazırladı: “Elm” şöbəsinin müdiri

prof. Z.F.Məmmədov